

# Ekologiyaya dəyən zərərlərin səngiməyən fəsadları



*Qlobal istiləşmə  
insan fəaliyyətindən qaynaqlanan  
iqlim dəyişmələridir. İqlim dəyişmələri quraqlıq, sahralaşma,  
qeyri-sabit yağışlılar, daşqınlar, tufanlar,  
tornadolar və digər meteoroloji hadisələrin  
artmasında özünü göstərir. Qlobal istiləşmənin  
əsas səbəbi karbon, azot,  
metan qazlarının atmosferə buraxılmasıdır.*

Yerdən atmosferə qalxan qazların 76 faizini karbon, 16 faizini isə metan qazı təşkil edir. İnsan fəaliyyəti nəticəsində havaya buraxılan qazlar Yer kürəsinin ətrafinı əhatələyərək Güneşin istiliyini atmosferdə saxlayır. Sıxılan istilik ekoloji problemlər yaradır. Nəticədə isə Antarktida kimi soyuq ərazilərdə buzlaqlar əriyir və okeanlara qarışır. Son bir neçə ildə buzlaqların 20 faizə qədər hissəsi əriyib. Okean seviyəsinin yüksəlməsinə səbəb olan proses sunami kimi təbiət hadisələrini yaradır. Bu barədə NASA-nın "Jet Propulsion" laboratoriyasının mütəxəssisləri bildiriblər ki, qlobal istiləşmə səbəbile qütblerdə əriməyə başlayan buzlaqlar dünyanın tarzlığına təsir edir. 2003-cü ildən bəri Qrenlandiyada təxminə olaraq 270 milyard ton buz

əriyib. Son illərdə bu proses daha da sürətlənib. Ekspertlər qeyd edirlər ki, bunun qarşısı alınmasa, dünyanın açıqlı mərkəzi sürətlə dəyişəcək.

Qlobal istiləşmənin mənfi tərəflərindən biri də yağışın az yağımasıdır. Yağışların miqdarının azalması planetimizdə şirin su ehtiyatlarının tükenməsinə gətirib çıxarıır. Hazırda dünyada hər on nəfərdən dördü təmiz, içməli su çatışmazlığından əziyyət çəkir. Qlobal istiləşmə həm də dünyani ərzaq qılığına doğru sürükləyir. Hesablamalara görə, 2050-ci ildək acliqdan ölenlərin sayı 2 dəfə artacaq. Son illərdə ABŞ-da müşahidə edilən rekord quraqlıq və artan temperatur kənd təsərrüfatına mənfi təsir göstərir. Hətta mikro iqlim müxtəlifliyinə sahib, tərəvəz və meyvələrin əsrarəngiz

vətoni sayılan Kaliforniyada belə vəziyyət ürəkaçan deyil.

İqlim dəyişmələri ilə mübarizə istiqamətində Azərbaycanda və dünyada bir çox tədbirlər keçirilir, maarifləndirmə işləri aparılır. COP tədbirləri də bunlardan biridir. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası noyabr ayında ölkəmizdə keçiriləcək. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-ci illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarnı 35 faiz azaldılmasını hədəfleyir. 2030-cu ildən sonra isə dəha iddiyalı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarnı 40 faiz azaldılmasından ibarətdir.

Ləman TƏHMƏZ.